

Aqrar sığorta: istehsalçı əməyinin təminatçısı

Bu il təbiət fermerlərin əsəblərini tarıma çəkir. Aramsız yağan yağışlar, gecələr havanın hərarətinin kəskin düşməsi kənd təsərrüfatının müxtəlif sahələrinə ziyan vurur, məhsul istehsalçılarının gözlədikləri gəlirlərini əlindən alır. Ariçilər daha çox ziyanla düşürlər.

Bu da o deməkdir ki, əksər bölgələrdə arılar da, arıcılar da bala tamar-zı qalacaq. Çünkü yağışlar çox, havanın hərarəti aşağı olanda meyvələr, otlar çıxəkləsə də, şirə sala bilmir, yəni arılar güldən-gülə bal dalınca uçsa da, yuvasına əliboş dönür. Aramsız yağışlar ciyələyin və gilasın da bir qismini kolda, ağaçda çürüdüb. Bu qanqaraldan siyahını uzatmaq da olar. Amma buna ehtiyac yoxdur. Təbiətin şıltاقlılığının fəsadları göz qabağındadır.

Buna görə isə qinanılaşır bir ünvan yoxdur. Dövlət fermerlərə kifayət qədər dəstək verir: həmişəki kimi güzəştər tətbiq edir, texnika, gübrə və herbisidləri aşağı qiymətlərə satır, kredit verir və s. Bir sözlə, dövlət qeyri-neft sektorunun şaxələndirilməsində maraqlı tərəf kimi fermerlərə mümkün olan bütün istiqamətlərdə yardım edir. Yardım edə bilmədiyi bir sahə varsa, o da havadır...

Lakin yağışların intensivliyi ucbatından yaranan bugünkü vəziyyətdə təsəlli verən bir məqam da var. O da ondan ibarətdir ki, məhsul kasadlaşanda qiymətlər qalxır, fermerlər az maldan çox pul qazana bilirlər. Məsələn, bu il gilas bağlarında keçən ildəkindən iki dəfə baha satılmışdır. Dırıbaş fermerlər isə hətta partlayan gilasları da xırıldadı bilmişlər. Bir iş də var ki, atalar demişkən, çay həmişə qırmızı alma getirmir - kim diri-basdırısa, tamahına sahib çıxırsa, azdan-çoxdan qazana bilir. Nəfsini qoruya bilməyənlər isə uduzurlar. Necə? Zaqqataladan Həsənbala Məmmədov adlı fermerin başına gələn əhvalat bu sualın cavabıdır:

- 4 hektar gilas bağım var idi. Yaxşı da bəhər tutmuşdu. Rusiyaya aparmaq üçün bir neçə dəfə müştərilər gəldi. Hər gün də gilaslar qızarır, iriləşirdi. 45 min manat təklif etdiyər. 7 ilə yaxın bağa qulluq etmişdim, ilk dəfə bəhərə düşmüdü. Bu 7 ildə bir ətək pul xərcəmişdim, evdə satmala nə vardısa satmışdım, hətta bir qədər kredit alıb üstüme xeyli borc da yiğmişdim. Ona görə tez satmaq istəmədim, dedim, bəlkə daha yaxşı müştəri tapıldı. Ancaq sən saydığını say, gör fələk nə sayır. Səhəri gün elə leysan yağışlar başladı ki, məhsulun əksəriyyəti 10 günün içində zay oldu. Əli aşından da oldum, Veli aşından da... Nəsə biz fermerlər meyvə mövsümünün ab-havasını tuta bilmirik. Nağdi qoyub, nisyənin dalınca qaçıraq. Tamah gözümüzü tutur.

Hər il ölkənin bütün rayonlarında alanla satan arasında sövdələşmələr gedir. Biri baha satmaq, o biri mümkün qədər ucuz almaq istəyir. Kimin udub, kiminsə uduzmasına bazar qərar verir. Onun qanunları isə sərtdir. Səhvələr baha başa gəlir. Bu ticarətdə əli pul tutanlar da var, borca düşüb Azərbaycandan qaçanlar da...



Aqrar siğorta: istehsalçı eməyinin təminatçısı

Əvvəli 1-ci səh.

Ənənəvi bazar Rusiyadır. Lakin bu ənənəvi bazar qeyri-ənənəvi və gözlənilməz sürprizlərlə zəngindir. Məsələn, bu il Türkiyin kənd təsərrüfatı məhsullarının idxlalına Rusiya tərəfindən embarqo tətbiq edildikdən sonra Azərbaycanın şimal çıxışında bu ölkədən gəlməsi ehtimal olunan məhsulların qarşısını almaq məqsədilə qonşu dövlət tərəfindən ekspertiza təşkil edilib. Hamının mali gecikir. Nəticədə qurunun oduna yaş da yanaq. Kəməyə yene də dövlət gelir. Azərbaycan hökuməti Rusiya ilə danışıqlar aparır. Artıq kənd təsərrüfatı məhsullarının ixracında "yaşıl dəhliz" in yaradılması ilə bağlı ikiterəflı razılıq elde olunub.

Fermerin işi həqiqətən çətindir, ona hərtərəfli dəstək lazımdır. Azərbaycan dövləti bu dəstəyi əsirgəmir, onun tətbiqi üçün qanunlar qəbul edir. Bu sırada aqrar siğortanın tətbiq edilməsi xüsusi önem daşıyır. "Kənd təsərrüfatında siğortanın stimullaşdırılması haqqında" qanun hələ 2003-cü ildə imzalanmış, 10 ildən sonra Prezident İlham Əliyev tərəfindən həmin sənədə dəyişikliklər və əlavələr edilmişdir. Qanun Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının əmlakının siğortasının stimullaşdırılması hüquqi və iqtisadi əsaslarını müəyyən edir, siğortanın iştirakçıları arasında münasibətləri tənzimləyir. Əsas məqsəd kənd təsərrüfatı istehsalçılarının əmlakının təbii fəlakətən siğortasında dövlətin iştirakını təmin etmek, siğorta hadisələrdən dəyən zərərin ödənilməsinə vərilən zəmanətin iqtisadi əsaslarını gücləndirməkdir.

Genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkilərinin məhsulları, kənd təsərrüfatı heyvanları, arı ailələri, habelə kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular və digərləri ilə bağlı əmlak mənafeləri siğorta obyekti sayılır. Qanunda göstərilir ki, həmin obyektlər yanğın, dolu, sel, daşqın, tufan, saxta və ildirim

vurması, zəlzələ, torpaq sürüşməsi və bir sıra digər hallardan siğortalanırlar. Bu sənədə siğorta haqqı, siğorta tarifləri və siğorta məbləği təyin edilir və fermerlərə siğorta haqlarından 10 faizdən 30 faizdək güzəştlər tətbiq edilir, siğorta münasibətlərinin tənzimlənməsi üçün əmlakın siğortasının formaları, siğortanın stimullaşdırılması sahəsində dövlətin vəzifələri müəyyənlenir, siğortanın stimullaşdırılmasında maliyyə yardımının ümumi qaydaları, verilmə şərtləri göstərilir.

Azərbaycanda onlarca siğorta şirkəti var. Lakin etiraf edək ki, aqrar sektorda siğortaya cəlb olunan fermer təsərrüfatlarının sayı nə fermerləri, nə də ki dövletin özünü qane edir. Bunun bir neçə səbəbi var. Son illər baş verən iqlim dəyişmələri, artan təbii fəlakətlər siğorta şirkətlərini nəinki Azərbaycanda, hətta bütün dünyada rahatsız edir. Məsələn, əger bu il ziyana düşən bütün fermerlər məhsullarını siğortalasayırlar, bir neçə siğorta şirkəti ağır vəziyyətə düşə bilərdi və müflisləşərdi.

İkinci bir tərefdən aqrar sektorda siğortalanmanın qaydaları ilə bağlı, demək olar, kiçik fermerlərin eksəriyyəti xəbərsizdir. Bilsəydilər, əkdikləri məhsulları siğorta etdirərlər. Çox güman ki, fermerlərin aqrar yeniliklərlə məlumatlandırılması, hüquqi biliklərlə təmin edilməsində yeni formalasın kənd təsərrüfatı idarələri dönüş yarada biləcəklər.

Məsələ burasındadır ki, aqrar sektorda siğorta ilə bağlı ciddi problemlər bir sıra ölkələrdə mövcuddur. Məsələn, Qazaxıstanda kənd təsərrüfatı Azərbaycandakı kimi, ölkə iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edir. Bu ölkədə aqrar sahə üzrə məcburi siğortanın bir neçə növünün olmasına baxmayaraq, onun əhatə dairəsi zəifdir. 2009-cu ildə cəmi 30 min, 2010-cu ildə 17 min, 2014-cü ilin əvvəline isə ölkə üzrə cəmi 14,5 min siğorta müqaviləsi bağlanmışdır. Çünkü siğorta şirkətləri aqrar sektorun təhlükələrinə görə maddi məsuliyyəti öz üzərlərinə götürməkdən ehtiyanlırlar. Həm də bu səbəbdən 15

il ərzində (1998-2013) aqrar sektorda məcburi siğorta üzlə lisenziyaları olan siğorta şirkətlərinin sayı 13-dən 2-yə qədər azalmışdır. Hətta Qazaxıstanda qanunvericiliyin tek millesidilmesi belə, bu sahədə dönüş yarada bilməmişdir.

Müsbət dünya təcrübəsinə gəldikdə isə onu qeyd etmək vacibdir ki, inkişaf etmiş ölkələrin aqrar sektorunda siğorta mühüm yer tutur. Aqrar siğortanın əhatə dairəsi Avstriyada 78, Almaniyyada 43, İspaniyada 26 faiz ətrafindadır. ABŞ-da kənd təsərrüfatı siğortasını Kənd Təsərrüfatı Bitkilərinin Federal Korporasiyası, Federal Korporasiyanın fəaliyyətini Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılmış Risklərin idarə Olunması Agentliyi həyata keçirir. Bu agentlik siğortaya cəlb edilən məhsulların siyahısını hazırlayır. Risklərin bir qismini Dövlət Siğorta Fondu öhdəsinə alsa da, ödənişlərin həyata keçirilməsi ilə bağlı məsuliyyətin böyük hissəsini siğortalılar öz boyunlarına götürür. Siğortaya şamil edilən məhsulların siyahısı ciddi reqlament üzrə təyin edilir. Siğortalılar agentlik tərəfində hazırlanmış və korrektə edilmiş tariflərle işləyirlər. Strateji məqsədlərdən və bitkinin xüsusiyyətlərindən asılı olaraq subsidiyaların hissəsi 60-30 faiz arasında ola bilər. Bu subsidiyalar siğorta agentliklərinə ödənilir. Lakin ABŞ-da siğorta müdafiəsi yalnız 85 növ müxtəlif kənd təsərrüfatı bitkisi nə şamil edilir.

Kanadada isə aqrar siğorta programı çərçivəsində çalışan siğorta şirkətlərinin fəaliyyətinə nezarət edən ikimərtəbəli nezarət sistemi mövcuddur. Kanada hökuməti də, ABŞ kimi, kənd təsərrüfatında siğortalarla bağlı xərclərin nəzərəçarpacaq bir qismını öz üzərinə götürür. Subsidiyaların səviyyəsi siğorta mükafatlarının 60 faizini təşkil edir.

Almaniyyada aqrar risklərin siğorta edilməsi ilə bağlı inkişaf etmiş program olmasa da, onların idarə olunması 3 istiqamətdə aparılır: elverişsiz iqlim şəraiti yarandıqda dövlət köməyi ayrılır (tam həcmidə dövlət tərəfindən maliyyələşdirilir);

ev heyvanlarının xəstəliklərdən siğortalanması ilə bağlı xərclər qismən dövlət tərəfindən ödənilir və doludan siğortalanma fərdi qaydada həyata keçirilir.

İspaniyada da məhsulun siğortalanması milli kənd təsərrüfatı siyasetinin ayrılmaz hissəsidir. İspan hökuməti kənd təsərrüfatı məhsullarından başqa, ev heyvanlarının da siğortasına subsidiyalar ayırır. Subsidiyalar orta hesabla siğorta mükafatının 53 faizini təşkil edir. Bu məbləğin 40-45 faizi mərkəzi, 10-15 faizi yerli hökumətin ayırdığı subsidiyaların payına düşür.

Azərbaycan hökuməti kənd təsərrüfatının siğortasına təkan vermək üçün müasir dünya təcrübəsini öyrənir və təkliflərin hazırlanmasında fəallıq gösterir. Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin gəldiyi qənaət budur ki, kənd təsərrüfatı siğortasına təkan vermək üçün Türkiyin "TARSİM" Kənd Təsərrüfatı Siğortaları Hovuzunun iş prinsipləri əsasında yeni sistem hazırlanıb tətbiq edilmelidir. Bu sistemdə siğorta şirkətləri kənd təsərrüfatı siğortası üzrə öhdəliklər daşımadan öz şəbəkələri vasitəsilə həmin siğorta növünü satıb komissiyalarını ala bilirlər. Siğorta şirkətləri siğorta polislərini öz adlarından vermək hüququna malikdirlər, ancaq riskin və mükafatın 100%-ni məcburi olaraq Hovuzda təhvil verirlər. Həm də ixtiyarı olaraq Hovuzda yaranan riskdən təkrarsıgorta yolu ilə pay alırlar. Bu sistemdə dövlət siğorta haqlarının ödənilməsində fermerə yardım da göstərir. Yardımın miqdarı hər il üçün məhsul, risk, bölgə və fermer təsərrüfatının böyüklüyü nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə təyin olunur.

Bir sözla, müasir dünya təcrübəsinin elementlərindən faydalananaraq vəziyyətdən çıxış yolları mövcuddur. Əsas məsələ yeniliklərin dövlət başçısının tələb etdiyi kimi sürətlə həyata keçirilməsidir.

**Bahadur İMANQULİYEV,
"Azərbaycan"**